

**Nizami Gəncəvi ədəbiyyatşunaslıqda və sənətde****Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində****Şirindil Alishanlı**

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İstututu, Azərbaycan.

E-mail: shirindil\_alishanov@yahoo.com

**Məqalə tarixçəsi:** göndərilib – 24.10.2021; qəbul edilib – 04.11.2021**Giriş / Introduction**

Klassik ədəbi irs öz ədəbiyyaşarlığını təyin edən, bəşəri mənəvi sərvətə çevrilən ədəbi-estetik meyarları baxımından tarixin ictimai-sosial mahiyyəti ilə fərqlənən hər mərhələsində nəzəri fikrin "sınağına" çəkilir. Ədəbi-nəzəri fikir də bu məqamda klassikanın müstəvisində imtahan verməli olur. Bu gedisətə klassika nəzəri fikrin yanlış "təhlil və dəyərləndirmə arsenalına" xitam verir, ədəbiyyatşunaslığın obyektiv elmi prinsiplərə əsaslanan tacribəsi zəminində yeni ideya-badii qatları ilə dövriyyəyə gəlir. Xüsusən böyük klassiklərin yubiley tədbirləri çərçivəsində ortaya çıxan yazıların əksariyyəti məlum elmi araşdırılmaların publisist şərhindən çox da uzağa getmədiyi məqamlarda böyük klassiklər haqqında tarixi ədəbi-nəzəri sözün yenidən oxunmasına, onun öz missiyasının davam və inkişaf səciyyəsinə nəzər yetirmək zərurəti yaranır. Bizim elə klassik ədəbiyyatşunas alımlarımız var ki, onların ədəbi ırsımızın tədqiq tacribəsi müxtəlif istiqamətləi elmi araşdırılmaların əsasını qoymuşdur. Mir Cəlalin klassikləri oxuma və dəyərləndirmə dərsləri M.F.Axundzadə, F.Köçərli, M.Ə.Rasulzadə, H.Zeynallı, Ə.Abid, F.Qasızməzadə, H.Hüseynov, S.Vurğun, M.Cəfər, C.Cəfərov və Y.Qarayevin biza ərməğan etdiyi zəngin elmi sərvətin tərkib hissəsidir. Mir Cəlal müəllimin Nizami, Füzuli, M.Cəlil, S.Vurğun və digər sənət körfeyləri haqqında tədqiqlərinin yaşarlığı onun sənətin estetik meyarlarını əsaslanmasından irəli gəlir. Mir Cəlalin Nizami Gəncəvi haqqında tədqiqləri ədəbiyyatın daxili inkişaf məntiqinə əsaslanır. Bu məqamda xatırlatmaq istərdim ki, bizim ədəbiyyatşunaslıq tariximizdə bədii məntiq, bədii paralellik kateqoriyalarını başlıqla çıxardan, onun bədii-estetik funksiyasını Nizami və Füzuli ırsı əsasında müəyyən edən məhz Mir Cəlal olmuşdur.

**Əsas hissə / Main Part**

Mir Cəlal müəllimin Nizami Gəncəvi haqqında yazdığı "Nizami və Füzuli", "Nizaminin müsbət obrazları", "Yeddi gözəl" dəki həkayələr haqqında", "Məhəbbət dastanı", "Əşrlərdən gələn dostluq səsi" kimi məqalələri onun milli klassik irs haqqında nəzəri konsepsiyanının tərkib hissəsidir. Bu konsepsiyanın mərkəzində klassikanı milli bədii düşüncənin tarixi kimi oxumaq və şərh etmək missiyası dayanır. Mir Cəlal Nizami və Füzuli sənətini bəşəri sərvətə çevirən amilləri bədii gerçəklilikin dərin qatlarında axtarır. Ədəbiyyatşunaslıq tariximizdə "Nizami və Füzuli" əsərinin nəzəri-metodoloji əhəmiyyəti zaman keçdikcə daha praktik elmi tutum qazanır. Ötən əsrin 70-ci illərində tarixi ədəbi gedisəti poetik sistemlərin, poetik kateqoriyaların müstəvisində öyrənməyin tarixi tacribəsi yenidən dövriyyəyə gəldi. Büyük ədəbiyyatşunas A.Veselovskinin tarixi poetika sahəsindəki araşdırılmalarının vaxtı ilə kənarda qalmış nümunələrinin nəşri bu gün də davam etməkdədir. Son yarım əsrin ciddi ədəbi-nəzəri faktları bir dəbət etdi ki, milli ədəbiyyatın nailiyyətlərinin dünya arenasına çıxışını məhz müqayisəli ədəbiyyatşunaslıq vasitəsilə

həyata keçirmək mümkündür. Belə tədqiqat üsulu hər bir ədəbiyyatın milli tərəfləri ilə bərabər, bəşəri tutumunu da üzə çıxartmağa yardımçı olur.

Nizami Gəncəvi poeziyasının milli müəyyənliliyi ətrafında mübahisələr vaxtaşısı ortaya atılır. Nizami poeziyasının milli müəyyənliliyi tədqiq etməyə cəhd göstərən bəzi tədqiqatçıların sənətin bədii takamül mahiyyətinə varmadan formal amillərə əsasən rəy demələri yaşırlı olmur. Bu baxımdan Mir Cəlalin "Nizami və Füzuli" əsəri çağdaş ədəbiyyatşunaslığın öyrənməli olduğu mənbələrdəndir. Ədəbi inkişafın mahiyyətini, poeziyanın məzmun və estetik tutumunun takamüllünü mətnin ən dərin qatlarında gizlənmiş bədii sirləri zəminində öyrənən, müqayisəli ədəbiyyatşunaslıq prinsipləri ilə nəzəri səpgidə yazılmış nadir əsərlərdən biri Mir Cəlalin "Nizami və Füzuli" sidir. Mir Cəlal müəllimin mətmə işləmək məhərəti, klassik poeziyanın ən ince mətbələrini duymaq istədədi bu əsərdə heyəratımız şəkildə üzə çıxır. Bu əsərin çağdaş ədəbi-nəzəri prosesdə yaşamaq səlahiyyətini ehtiva edən hansı mətbələblərdir? Birinci növbədə tədqiqatçının yüksək zövq sahibi olması, nəzəri təfəkküründə elmi və bədii qatların qovuşmasıdır. Nizami və Füzuli kimi dahlilər kongenial olmaq, onların sənətinə dərk edib dəyərləndirmək hər araşdırıcıya nəsib olmur. Digər tərəfdən, Mir Cəlal müəllim fars dilini mükəmməl bilirdi, bu dildə yazılmış mətbəbər ədəbi abidələri, başqa sözə poetik ənənələrə bələd idi.

Mir Cəlal müəllim digər tədqiqatlarında olduğu kimi bu əsərində də elmi-nəzəri ədəbiyyata nadir hallarda müraciət edir, müqayisəli ədəbiyyatşunaslıq imkanları haqqında da söhbət açmır. Nizami və Füzuli ırsının müqayisəli təhlilində ədəbiyyatşunas alımın sonnəti duymaq fəhmi, intuitiv başlangıç önə keçir və müqayisəli ədəbiyyatşunaslığın nadir nümunələrindən biri ortaya çıxır. Ədəbi-tarixi prosesdə Nizami sənətinin, Nizami poetik kateqoriyalarının inkişaf və davamını Füzuli poeziyası müstəvisində əyani göstərən bir əsər kimi bu tədqiqat ədəbi fikir tarixinin dinamikasını öyrənməyin ən səmərəli yolu kimi bu gün də öz metodoloji məxəz kimi əhəmiyyətini saxlayır. Mir Cəlal yazırı: "Ədəbiyyat tariximizdə Füzuli qədər Nizami ilə bağlı olan ikinci şair tapmaq çətindir". O, bu tezisi Füzuli poeziyasında Nizami ənənələrinin forma-məsnəvi, bəhr, bədii məntiq, bədii paralelizm, didaktika, bədii təsvir sistemi müstəvisində təhlil edir.

Mir Cəlal müəllim Füzuli sənətinin stöykəndiyi ədəbi-elmi qaynaqlara dərindən bələd idi və qeyd edirdi ki, "Füzuli öz sələflərindən üçünün adını xüsusi hörmətlə xatırlayı, onların sənətinə daha yüksək qiymət verir. Bunlardan biri ərəb şairi Əbu Nəvas, biri əzbək ədəbiyyatının banisi Əlişir Nəvai, üçüncüsi da Şeyx Nizami Gəncəvidir".

Mir Cəlal Nizami və Füzulinin "Leyli və Məcnun" poemalarının müqayisəli təhlilinə vəznlə başlayır. "Böyük şair (Füzuli – S.A.), eyni zamanda ustadının tacribəsinə göz yummamışdır, təsədüfi deyil ki, Füzuli Nizamının şeir bəhrini (məful-məfaülün-failün) qəbul etmişdir. Bu vəzni demək olar ki, bütün "Leyli və Məcnun" müəllifləri saxlamışlar. Çünkü bu vəzən maraqlı eşq macərasının inkişaf etdirilməsi, əhvalərin səlis davamı üçün ən uyğun, ən yüngül bəhrdir".

Mir Cəlal Nizami və Füzuli sənəti üzərində müşahidələri zamanı belə bir prinsipə əsaslanır ki, "Füzuli şeirinin xüsusiyyətinə yaxşı bələd olmaq üçün, şairin istinad etdiyi zəngin ədəbi mirası mütləq hesaba almaq lazımdır". Leyli və Məcnunun vəsf, söz, onun ictimai, sosial və bədii mahiyyəti, poeziyanın qüdrati, eşqin poetik ifadəsi, baharın və payızın təsviri ilə bağlı paralellər Mir Cəlalin klassikləri tədqiq etməkdə əsasını qoyduğu, bu gündə yaşıyan təhlil üsuludur. Belə təhlil üsulu Şərq poetik ənənələrini, ədəbi kanonları və onların çərçivəsində çıxməq hünərini, bədii təsvir sistemindəki oxşar və fərqli cəhatləri görmək, dəyərləndirmək – bütün bunlar ilk baxışda adı görünən, lakin tədqiqatçının elmi-nəzəri imkanlarını təsdiq edən amillərdir. Nizami və Füzuli ırsında sözə və eşqə verilən elmi şəhərlərdən Mir Cəlalın mövqeyi bu məfhümələrin paralel şərhində daha mükəmməldir və Nizami və Füzulidə söz əxlaqi mahiyyətindən başqa daha geniş ictimai-fəlsəfi tutum qazanır və buna verilən şərh də digər tədqiqatlardakı yozumlardan fərqlənir. "Demək lazımdır ki, Nizamidə olduğu kimi, Füzulidə də bu mövzunun məzmun və mənası geniş götürülmüşdür. Yəni burada söhbət yalnız az və ya çox danışmaqdan, adı sözdən yox, sənətkarlıqlan, bədii söz ustalığından gedir. Hər iki şairdə şeir, bədii söz, təbən, ilhamın məhsulu olan söz inciləri qiymətləndirilir. Əksinə, boş, mənasız, hüdudsuz, çərçivəsiz sözün, nəzmin lüzumsuz olduğu təsdiq edilir".

Nizaminin milli poetik gedisəta təsirini Füzuli ilə müqayisə zamanı Mir Cəlal müəllim xalq ədəbiyyatından süzülüb gələn bədii paralellərin Nizami poeziyasında kəsb etdiyi ictimai məzmunu xüsusi qeyd edir və paralellərdəki “məfhumların daxili, məzmun vəhdəti, bədii mənqiçin inkişafı nəzərdə tutulmuşdur”. Bu ənənənin Nizamidən sonra Füzuli və Füzulidən sonrakı şairlərin davam etdiridlərini, “lakin hələ heç bir şairimiz Nizami və Füzuli paralelləri və kontrastları yüksəkliyində və incəliyində nümunələr yaradı bilməmişlər”. Tədqiqatçı bu tezislərini “Yeddi gözəl” əsərindən göstəridi nümunələrlə əsaslandırır. Nizami və Füzuli sənətindəki “yaxınlığı və qohumluğunu” hər iki şairin ədəbiyyataya, poeziyaya baxışlarındakı üst-üstə düşən estetik meyarlar əsasında şərh edir.

Peyzaj, bədii portret kimi kateqoriyaların müqayisəli təhlili zamanı hər iki dahinin bu anlamlar zəminində psixoloji ovqat yaratmaq, obrazın mənəvi durumunu ifadə etmək baxımından bədii fikir tariximizdəki xidmətlərini üzə çıxardır. Təbiət təsvirinin Nizami və Füzuli poeziyasındaki estetik tutumunu, onun ictimai məzmunu ilə kəsişən tərəflərini tədqiqatçı incəliklərinə qədər verir. “Əhvalatın inkişafında zaman və məkana münasib olaraq yazılın ötəri təsvirlərdən başqa, Nizami gecəni, gündüzü, şəhəri, baharı və s. xüsusi və mükəmməl bir şəkildə təsvir etmişdir (“Leyli və Məcnun”, “Həft peykər”, “Xosrov və Şirin”). Eyni ənənəni biz Füzulidə də görürük. Füzulinin şəhəri tərif edən iki qəzəli vardır. Bu qəzəllərdə şair şəhəri eşq, məhəbbət hissələri ilə bağlayır. Onun əhəmiyyətini və gözəlliyyini də bu nöqtəyi-nəzərdən izah edir. Nizamının “Xosrov və Şirin” əsərində ancaq şübhü təsvir edən başqa bir parçanı alaqlı. Nizami şübhü tərəfini təbiət, cəgərafi elementlərdən çox, ictimai həyat, insan hiss və fikirləri ilə bağlayır”.

Ötən əsrin 40-ci illərində Nizami Gəncəvi poeziyasının tədqiqi, filoloji və bədii tərcüməsi sahəsində böyük yaradıcılıq işlərinin getdiyi bir vaxtda Nizamiya həsr olunmuş hakim ideoloji sistemin qalibləri çərçivəsində yazılmış tədqiqatların əksəri arxiv materialına çevrildi. Nizami sənətinin milli folklor qaynaqları, poetikası, bədii sənətkarlığının tarixi ədəbi gedisətə yerini araşdırıran əsərlər isə Nizamışunaslıq məktəbinin istiqamətlərini müəyyən etdi. Mir Cəlalın “Nizami və Füzuli”, “Məhəbbət dəstəni”, “Yeddi gözəl”dəki həkayələr haqqında” araşdırırmaları ədəbi-nəzəri fikrin yarım əsrən artıq inkişaf mərhələlərinin hər birində öz elmi nüfuzunu saxlamışdır.

Nizamışunaslığın problemlərindən biri kimi onun dili, şəcərəsi, milli kimliyi haqqında mübahisələr, müzakirələr bu gün də davam etməkdədir. Mir Cəlal müəllim bu problemin şərhində M.Ə.Rəsulzadə, H.Arası kimi alımlərlə eyni mövqedən çıxış edir və bunun tarixi-ədəbi prosesin xarakterlik cəhəti kimi şərhini verir. Nizamının farsca yazmasının obyektiv tarixi-mədəni səbəblərini hala yarım əsr bundan qabaq tutarlı dəllişlər izah edən milli ədəbiyyatşunaslığının irəli sürdüyü konsepsiya Avropa xalqlarının da tarixi təleyində özgə dildə yazmaq məcburiyyətinin mövcudluğunu iqrar edən, dünya ədəbiyyatı anlamanının tarixi realliga keçməsi prosesini maarifçilik və romantizm epoxalarının bədii-fəlsəfi fikri kontekstində təhlil edən nüfuzlu tədqiqatlar bir daha təsdiq edir ki, Nizami, Xaqani, Məhsəti kimi klassiklərin fars dilində yazması onların milli kimliyini inkar etmir. Roma imperiyasında latin, Şimali Afrika və Yaxın Şərqdə ərəb, Uzaq Şərqi bir çox ölkələrində klassik çin, Cənubi Asiyada sanskrit hakim olmuşdur.

Mir Cəlal Nizamının və Füzulinin dilindən danışarkən qeyd edirdi ki, “Nizami şeir məktəbini davam və inkişaf etdirməkdə, Füzulini ilhamlandıran mühüm amillərdən biri də dil məsələsidir. Füzuli bütün başqa azərbaycanlılar kimi, Nizamının fars dilində yazmağa məcbur olmasına acımiş və heyfislenmişdir”. Nizamının Azərbaycan folkloru, yazılı ədəbiyyatı ilə bağlılığını, başqa sözələ onun poeziyasının bəhrəsi olduğu ilə əlaqədar Mir Cəlalın dostu və həmkarı H.Arası Türkiyəyə səfər xatirələrində yazdırdı: “...Türk alımları... Öz sulları ilə Nizamının türk şairi olması məsəlesi üzərində daha artıq dayanmağımı istəyirdilər. Mən cavabında bu məsələni misallarla, Nizamının çox zaman azərbaycanca düşən farsca yazdığını və bu beytləri fars şərhçilərinin başa düşmədiyini, hər azərbaycanlıya məlum olan belə ifadələrin hətta Əbdürəhman Cami kimi böyük bir sənətkara da qaranlıq qaldığını söylədim. Çünkü Cami “Xəmsə”ya yaxdıq şərhində Nizamının 350 beytini başa düşmədiyini və qiyamət günü böyük ustadin ətəyindən tutub o beytlərin mənasını izah etməyi xahiş edəcəyini demişdir. Bu beytlərin

çoxu hər bir azərbaycanlı üçün aydın olan, xalq həyatından, məişət və folklorundan irəli gelən ifadələrdir”.

Nizamının türk şairi olduğunu ötən əsrin 40-ci illərində M.Ə.Rəsulzadə, Həmid Arash, Səməd Vurgun və Mir Cəlal eyni metodoloji mövqedən araşdırırlar. Tədqiqatçıların bir qrupu mənənin poetik strukturunu, poetik leksikanın semantikasına əsaslanır, digərləri isə bədii düşüncənin milli yaddaş tutumuna, onun milli ədəbi tarixi prosesdə təkamülünə istinad edirdilər. Mir Cəlalin klassik ırs, o cümlədən Nizami Gəncəvi və Füzuli ırsı üzərindəki müsahidələrində elə məqamlar var ki, bu klassiklərin yaşayış yaradıqları tarixi ədəbi gerçəkliyin mahiyyətini doğru anlamaqda müasir araşdırıcılar üçün ciddi elmi məxəzədir. Füzulinin öz dövrünün ədəbi-estetik meyarlarından konservativizmə etirazını M.Cəlal həssas alım duymuş və səriştəsi ilə izah edirdi. Ərəb və fars tərkibli ifadələrlə yüklenmiş şeirlərinin nadən yazılıması haqqındaki müləhizələr o dövrün ədəbi zövq və sənət, onun dili haqqında meyarları anlaması üçün açardır: “Füzuli, bu üslubu (dövrünün qəлиз ərəb-fars tərkibli şeiri) nəzərdə tutulur – Ş.A.) gözəl, mükəmməl bilsə də, bunun dalınca getməmişdir. Yəni qəlizliyə qaçmağa çalışmışdır. Belə nümunələri məhz ona görə yazılmışdır ki, zamanında “yüksek və müzəyyən” sayılan ibarət və ifadələri fars-ərəb şairlərindən pis bilinmədiyi isbat etsin”.

Tarixi şəxsiyyətlərin poetik obrazı, folklor motivlərinin, dastan və rəvayətlərin əsas ideyasını ifadə etməkdə bədii-estetik funksiyasının rolunu Mir Cəlal əsərən “Yeddi gözəl” əsərinin təhlili ilə şərh edir. “Yeddi gözəl” poemasının ədəbi-tarixi qaynaqlarına bələdliyi eyni mövzuya Firdovsi və Nizamının yanaşmasındakı kəsişən və fərqli cəhətləri təhlil edir. Firdovsi və Nizamının Bəhram obrazlarındakı yaxınlıq bu tarixi şəxsiyyətin ağıllı, bacarıqlı, ləyaqətli şah kimi təsviridir. “Lakin bu təsvirlər yalnız bədii forması ilə deyil, ideya-məzmun cəhatcə ayrıdır. ... Əgər Firdovsida Bəhram İran tarixi, milli xüsusiyyət çərçivəsində verilmişdir, Nizamida bu obraz ən çox ümumi, bəşeri bir sima olmuşdur”.

Mir Cəlali ən çox düşündürən Nizamının bu poemasının ictimai siqləti, bəşeri ideyalar carcusı olmalıdır. Nizamının Bəhram obrazının fonunda “ideal bir ictimai həyat” yaratması, bu ideyaların bir-birindən fərqli həkayələrə təsvir olunan əxlaqi, ictimai-fəlsəfi detallarla əyanılaşması şairin bədii fikir tarixindəki böyük xidməti kimi dəyərləndirilir. Nizamının tarixi hadisəni, tarixi şəxsiyyəti öz bəşeri ideclarının bədii ifadəsinə çevirməsi mənasında alının aşağıdakı elmi ümumiləşdirilməsi əsərin ideya-poetik təhlilinə əsaslanır: “Nizamının yaradıldığı Bəhram tarixi şəxsiyyət deyil, ümumiləşdirilməli bədii bir obrazdır. Onun keçidiyi yol bir şahın tərcüməyi-hali deyib, yüksək şairin yaradığı ictimai məzmunlu, xarakterlər ilə zəngin bir bədii stüjetidir”.

Mir Cəlal “Yeddi gözəl”dəki həkayələr haqqında” məqələsində də bu poemanın ideyası ilə poetik strukturundakı bir-birini tamamlayan məqamlar təhlil olunur. Bu həkayələrin hər birinin məzmununu sadə, hamı üçün anlaşıqlı bir dildə şərh etməsi əsas məqsədə, Nizamının bəşeri, humanist ideyalar carcusı olduğunu sübut etməyə yönəlir. Nizamının bədii ifadə sisteminin öz zəmanəsinin ictimai, ədəbi-bədii gerçəkliyinə paralel olmasını Mir Cəlal “Yeddi gözəl”i Şərq ədəbi ənənələrini vəhdətə öyrənir və belə qənaətə gəlir ki, “Bütün Şərq poemalarında, Nizamının başqa poemalarında olduğu kimi, “Yeddi gözəl”də də əhvalat müxtəlif və əlvən səhnə və zəminlərdə inkişaf etdirilir. Burada real ictimai münasibət olan məişət, məhəbbət, mühərribə, siyaset alımı ilə yanaşı əfsanə, möcüzə, xəyalat səhnələri də verilmişdir. Bunlar bir-birindən ayrı yox, üzvi bir surətdə verilmişdir ki, bu da tarixən dövrün ictimai sürüruna tamam uyğun və münasib idir”.

Mir Cəlal “Yeddi gözəl”dəki say, rəng simvollarının daşıdığı məzmunun “əsərin bel sütunu” ilə daxili bağlılığını ilk dəfə yaradıcılığın bədii psixoloji qatı kimi təhlil etməklə poemanın poetik strukturunun orijinallığını, tarixi ədəbi qaynaqlardan galən motivlərin yeni, dahiyanə yozumunu meydana qoyur. Ümumiyyətlə, Mir Cəlalın Nizami Gəncəvi haqqında tədqiqatlarında poetik kateqoriyalar əsas yer tutur və belə təhlil üsulu onun poetik sisteminin qaynaqlarını öyrənməyin səmərəli yolu kimi indi də özünü təsdiq edir.

Mir Cəlalın “Leyli və Məcnun” poemasının tərcüməsinə həsr etdiyi və “Vətən uğrunda” jurnalının 1942-ci il 9-cu sayında çap olunmuş “Məhəbbət dəstəni” məqaləsi həm Nizamının bu

osorinin ictimai-fəlsəfi mahiyyəti haqqında irəli sürülən mülahizələrin bu gündə yaşarlığı, həm də tərcüməyə və tərcümaçıya verilən dəyerin obyektivliyi ilə diqqət çəkir. Mir Cəlal müəllim farsca gözəl bildiyi kimi, yüksək bədii zövq sahibi idi. O, Məcnun obrazının ictimai-mənəvi mahiyyətini 40-ci illərin sosioloji dəyərlərindən fərqli bir elmi intonasiya və estetik baxış bucağından təhlil etmişdir. Onun Məcnun obrazı barədə fikirləri elmi aforizm kimi səslənir. "Şairin (Nizaminin - Ş.A.) fikrini maşğıl edən, ömrü boyu düşündüyü ictimai məsələləri bir şeir dili ilə demək, zəmanəsində çəkdiyi ağır mənəvi iztirabları söyləmək üçün dastan Nizaminin əlində ən yaxşı vəsiyyət olmuşdur. ...Məcnunun eşq günəşini ilə işıqlanan mənəvi aləmi isə çox böyükdür".

Səməd Vurğunun tərcüməçilik fəaliyyəti haqqında çox yazılıb. Lakin "Leyli və Məcnun"un tərcüməsi haqqında xalq arasında, adəbi-elmi ictimaiyyət içərisində yekdil rəy belə olub: "Səməd Vurğun Nizaminin "Leyli və Məcnun"u doğma dilinə qovuşdurdu. Mir Cəlal müəllim Səməd Vurğun sənatinin yüksək dəyərini verən, Vurğun şeirinin vurğunu olmuşdur. Mir Cəlal yiğcəm bir məqalədə fars mətninə dərindən bələd olmaqla yanaşı, poetik tərcümənin də səviyyəsini sərrast müəyyən etmişdir: "Bu tərcümənin gözəlliyi orasındadır ki, Səməd Nizami şeirinin canını, onun incəliyini, bədii alovunu saxlaya bilməşdir. 800 il bundan əvvəlki qədim mətnləndə əruzu hecaya çevirmək, Nizami kimi 10 min misrani başdan-ayağa eyni bir ölçüdə (6-5-11) davam etdirmək, hətta orijinalın stilistik məzhiyyətini – kontrastları, paralleləri saxlamaq tərcüməcidiən böyük sənətkarlıq məharəti və davamlı əmək istər. ...Bu misraların (Məcnunla bağlı - Ş.A.) qüvvəti orasındadır ki, həm Nizami sənəti, həm Səməd Vurğun sənəti görünürlər".

### Nəticə / Conclusion

Nizami Gəncəvi poeziyasının yüksək əxlaqi-mənəvi dəyərləri daim Mir Cəlalın nəzərində olmuşdur. O, tədqiqatlarında olduğu kimi pedaqoji fəaliyyəti dövründə də Nizami ırsını öz tələbələrinə öyrətmış, təsadüfi deyil ki, uşaqlar və gənclər üçün Nizami poeziyasından seçmə mətnlər hazırlamışdır. "Fitnə", "Xeyr və Şər", "İki rəssam", "İlin fəsilləri", "Kərpickəsən" kimi mətnlər Nizami ırsinin təbliği, dərki baxımından bu gün də dəyərlidir. Mir Cəlal bu mətnləri bir yazıçı kimi işləmiş, onun hər yaşdan olan oxucu üçün anlaşılı olmasına nail olmuşdur. Təssüsüf ki, bu ənənə indi davam etmir. Halbuki bu mətnlər klassiklərimizi öyrətməyin və sevdirməyin əyani tacrübəsidir.

XX əsr ədəbi-nəzəri fikrimizin klassiklərindən olan Mir Cəlal öz əsərləri ilə tarixi-mənəvi sərvətlərimizlə müasirliyi qovuşdurmaqdə bir alim, yazıçı və pedaqoq kimi öz missiyasını davam etdirməkdədir.